



NEKROLOQ

Nürəddin Bahadır oğlu Hübətov

Azərbaycanın səhiyyəsinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Nürəddin Bahadır oğlu Hübətov 2020-ci il aprelin 24-də ömrünün 87-ci ilində vəfat edib.

Nürəddin Bahadır oğlu Hübətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957-1960-cı illərdə iş fəaliyyətini sahə həkimi kimi başlamışdır. 1960-cı ildə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil olub. 1964-cü ildə Terapiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1979-2011 illərdə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Professor N.B.Hübətov 1964-cü ildə namizədlik dissertasiyasını, 1975-ci ildə isə Saratov şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir.

1991-ci ildə professor N.B.Hübətov Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Professor N.B.Hübətovun təşəbbüsü ilə Respublikada 3 Beynəlxalq simpozium keçirilmişdir (1991, 1997, 1998). Nürəddin Hübətov dəfələrlə MDB və xarici ölkələrdə keçirilən qurultay, kongres

və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə etdiyi yenilikləri müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq etmişdir. Uzun illər Respublika Kardioloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuşdur.

Professor N.B. Hümbətov Azərbaycan Kardiologiya İnstitutunun ilk direktoru və əsasını qoyanlardan biri olmuşdur. Onun rəhbərliyi altında əsasən xroniki qeyri-infeksiyon xəstəliklərin (ürəyin işemik xəstəliyi, arterial hipertenziya, şəkərli diabet, tənəffüs sistemi xəstəliklərin və s.) yayılması, müalicəsi və profilaktikası üzrə geniş tədqiqat işləri aparılmışdır. Bunlar Beynəlxalq Əməkdaşlıq proqramı üzrə aparılan tədqiqatların bir hissəsini təşkil etmişdir.

Professor N.B.Hümbətovun tibbi kadrların ixtisaslaşması və təkmilləşməsində, səmərəli elmi-tədqiqat işlərinin aparılmasında böyük xidmətləri olmuşdur. O, 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. 200-dən çox elmi əsərin, 1 ixtira, 3 monoqrafiya, 27 metodik tövsiyə və 24 səmərələşdirici təkliflərin müəllifidir.

Professor N.B.Hümbətovun layiqli övladları səhiyyə sahəsində çalışırlar. Aynışan Nurəddin qızı Hümbətova Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş və tibb elmləri üzrə fəlsəfə doktorudur. Fəxri Nurəddin oğlu Hümbətov Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir, əczaçıdır.

Tanınmış alim, savadlı həkim, bacarıqlı təşkilatçı professor Nurəddin Bahadur oğlu Hümbətovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

***Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
rektoru, t.e.d., professor Qasimov N.A.
tədris işləri üzrə prorektor, dosent Eyvazov T.H.
elmi işlər üzrə prorektor, dosent Meybəliyev M.T.
terapiya kafedrasının müdiri, t.e.d. Mirzəzadə V.A.***